

Folklorşunaslığımıza orijinal töhf

(Əvvəli ötən sayımızda)

Nağıllarda evlənmək istəyən adam başqa adamların deyil, məhz hökmərin qızına elçi göndərir, nağıllarda ailə qurmaq istəyən gənc öz sevgilisinə çatmaq üçün ona rəqib çıxan şah və hökmərlər mübarizə aparmalı olur. Sənki nağılların çoxu iki marağın, hökmərlər və nağııl qəhrəmanın maraqlarının toqquşmasından meydana gəlir. Çünkü bütün hadisələrin mərkəzində mifoloji hökmərlər obrazı dayanır. Yaxud da Koroğlu das-tanında koroğluluğun əsası Həsən xanla münasibət əsasında qoyulur. Ali kişinin gözünün hökmərlər semantikası daşıyan xan tərəfindən kor edilməsi bir təsadüf deyildir. Bu faktın mifoloji planında xanın, hökmərlərin yaradıcı və statusverici funksiyasını görmək mümkündür. Cəmiyyət və təbiət hadisələrinin mərkəzində dayanan xan Ali kişini kor etməklə işığı qaralığı (Rövşəni Koroğluya) çevirir və ərgənlilik ritualından keçən kişi və qadınları bir araya cəmləyəcək obrazın (Koroğlunun) yaradıcısı funksiyasını həyata keçirir. Yəni koroğluluğun yaranmasının səbəbkərə bütün hallarda Həsən xanın fəaliyyətidir" (s.8-9). Beləliklə, estetik layın altında dayanan xan obrazının mifik səciyyəli "yaradıcı" fəaliyyətinin üstünə işq salır. Bununla kifayətlənməyən tədqiqatçı folklorun "tarixi hadisələri daşma yükünü" – yəni hansı tərzdə daşıdığını bir daha əyanılılı ilə təqdim etmək üçün Mirçə Eliadenin verdiyi müəyyən bir informasiyanı diqqətə çəkib yazır: "Bizə elə gəlir ki, belə əsərlərin poetikasını və hadisələr arasında məntiqi bərpa etmək üçün onu hər hansı tarixi hadisənin poetik ifadəsi kimi yox, mifik konstruksiyalar və stereotiplər əsasında qurulan poetik mətn kimi anlamaq daha fərqli mənzərələrin üzə çıxmışına imkan verə bilər. Unutmaq olmaz ki, folklor real tarixi hadisələri onların spesifik məntiqi ilə deyil, özünün "yaratma və yaşatma" məntiqinə uyğun şəkildə mətnləşdirir və yaşadır. Yəni hətta gerçək tarixi proseslərin özləri belə folklor yaddaşında öz tarixi-dramatik məntiqi ilə deyil, folklorlaşma prosesinin təqdim etdiyi modellərə uyğun şəkildə yaşayır. Bu mənada Mirçə Eliadenin Ruminiya folklorşunası Constantin Brailoiunun qeydə aldığı bir tragik məzmunlu ballada ilə bağlı məlumatını xatırlatmaq istərdik. Həmin balladada tragik bir eşq macerasından bəhs olunurdu. Mətnədə təsvir olunur ki, gənc aşiq bir dağ pərisi tərəfində tilsimlənir və onun evlənəcəyi gündən bir neçə gün əvvəl qısqanc pəri onu uğurumdan aşağı atır. Sabahı gün çobanlar onun cəsədini və bir ağaca asılı qalmış papagını tapıb kəndə gətirirlər. Bu mənzərə ilə qarşılaşan sevgilisi mifoloji işarələrle dolu bir ağı söyləyir. Folklor tədqiqatçısı balladanın versiyalarını toplayarkən bu tragediyanın baş verdiyi zamanı öyrənməyə çalışır. Söyləyicilər də ona hekayənin çox qədim olduğunu söyləyirlər. Araşdırma zamanı tədqiqatçı hadisənin tarixinin 40 ildən daha qədimə getmədiyini öyrənir. Sonda o, qadın qəhrəmanın da kimliyini müəyyənləşdirməyə nail olur və onun hələ də yaşadığını öyrənir. Alim onun yanına gedir və hekayəni bir də onun özündən dinləyir: "Çox adı bir tragediya idi: bir axşam sevgilisi uğurumun kənarında olarkən ayağı sürüşərək yixilmiş, o an ölməmiş, dağlılar onun səsini eşitmış, onu kəndə gətirdikdən bir az sonra ölmüşdü. Cənəzədə nişanlısı kəndin digər qadınları ilə birləşdə ənənəvi ayılardəki ağıları tekrarlamış, dağ pərisindən heç bir səhbət açmayışdır" (Eliade 1994: 55). Mirçə Eliadenin bu hadisəyə yanaşması folklorunki tarixiliyi anlamamız baxımından çox önemlidir: "Əsas şahidin həyatda olmasına baxmayaraq, hadisənin öz həqiqi gerçekliyindən arındırılması, bir əfsanəyə çevriləsi üçün bir neçə il kifayət etmişdir: qısqanc pəri, gənc aşiqın öldürüləməsi, cəsədin tapılması, sevgilisi tərəfindən mifoloji mövzularla əlaqədar ağıının söylənilməsi. Kənddə yaşayanların çoxu

real tarixi hadisəni görmüşdü; amma bu hadisə heç bir halda onları qane etmirdi: evlilik ərəfəsində bir gənc adəmin faciəvi ölümü sadə ölümündən fərqliydi; ancaq mifoloji kateqoriyalara uyğun olaraq izah edilə biləcək sırlı bir mənəsi vardı. Qəzanın mifikişdirilməsi ayrıca bir balladanın yaradılması ilə də sona çatmamışdır, insanlar arasında bir "söz arasında" gənc bir adəmin ölümündən bəhs edərkən belə qısqanc pəri hekayəsini söyləyirdilər. Folklor tədqiqatçısı kəndlilərin diqqətini hadisənin gerçək versiyasına yönəltidikdə, onlar yaşlı qadının (hadisə başına gələn və gerçək hadisəni dəmişən qadının - S.Q.) bunları unutmasını, dərddən ağlıntı itirməsini söyləməklə reaksiya verdilər. Həqiqəti söyleyən mif idi: gerçək hekayə (yəni gerçək tarixi hadisə - S.Q.) bir təhrifdən başqa bir şey deyildi" (Eliade 1994: 56).

Bu nümunədən aydın şəkildə göründüyü kimi, gerçək hadisə bir əfsanə əsasında kollektiv düşüncədə yaşamaq imkanı eldə edir. Burada diqqət yetirilməli başqa bir məqam da vardır. Folklor bütün real hadisələri deyil, kollektiv emosiyalar üçün həssas hadisələrə reaksiya verir və onları ənənəvi folklorik qəliblərlə dəyərləndirir. Təsadüfi deyildir ki, Mirçə Eliade folklorun hadisə və şəxsiyyətlərlə bağlı xatırələrinin xalqın yaddaşında çox uzun zaman öz varlığını sürdürmədiyinə diqqət yönəldərək yazır: "Bunun səbəbi kollektiv yaddaşın fərdi hadisə və gerçək kimliklərə bağlı xatırələri davam etdirməkdə çətinlik çəkməsidir. Onun işləməsinə şərait yaranan strukturlar fərqlidir: hadisələr deyil, kateqoriyalardır, tarixi şəxsiyyətlər deyil, arxe-

tiplərdir. Tarixi kimlik mifik modellə (qəhrəman və s.) birləşdirilir, hadisə isə mifik davranış (bir yirtici varlıqla savaş, düşmən qardaşlar və s.) kateqoriyaları ilə eyniləşdirilir. Bəzi epik şeirlər "tarixi həqiqət" deyilən şeyi davam etdirə bilməsə də, bu həqiqət müəyyən şəxslər və hadisələrlə bağlı deyil, qurumlar, adətlər və yerlərlə əlaqədardır" (Eliade 1994: 54).

Mən deyərdim ki, monoqrafiyada buraya qədərki sərgilədiyi fikirləri ilə o, həm də özünün məhz folklorşunas baxışlarını bəri başdan ortaya qoymuşdur. Eyni zamanda bu kontekstdən çıxış edən Səfa Qarayev bir növ, özünün tədqiqatçılıq mövqeyinə bərəət qazandırıb, götürdüyü metodik prinsipin elmiliyini əsaslandırmışdır. Bununla da tədqiqatın "elmi ekspozisiyasını" yaradıb, arın-araxın halda əsl mətləbin üstünə gəlir, "KDQ" də xanın taxtdan salınır yenidən taxta çıxarılmasının ümumi qanuna uyğunluğu" adlı yazısı ilə monoqrafiyanı uğurla davam etdirir: "Məlum olduğu kimi, eposda Bayandır xanla yanaşı, Qazan xan da hökmərlər semantikası və funksiyasına malikdir. Eposa diqqətlə nəzər salanda bəlli olur ki, epos boyu Qazan xan üç dəfə taxtdan salınır və müvafiq rituallarla da üç dəfə hakimiyətə qayıdır. Amma bu taxtdan salınma və yenidən taxta çıxmaların hamısı eposun bədii məntiqi kontekstində təcəssüm olunmuşdur. Odur ki, ilk baxışdan bu faktlar zahirən bir-birinə bənzəmir və "xan yixib yenidən xan tikmə" modeli ilə əlaqəsi estetik layın altında itibatlıdır. Bu halın birincisi "Qazan xanın evinin yağımalanması boyu"nda, ikincisi "Salur Qazanın tutsaq olub oğlu Uruzun çıqardığı boy"da, üçüncüsi isə "İç Oğuz Taş Oğuzun ası olub Beyrək oldığı boy"da müşahidə olunur. Ritual vasitəsi ilə Qazan xanın taxtdan salınması və yenidən taxta çıxarılması bu üç boyun əsasını təşkil etsə də, digər boylarda da onun bu ritual mahiyyəti barədə müəyyən informasiyalar vardır" (s.16).

Bu minvalla tədqiqatçı folklorşunaslığımızda bir sıra yeni fikirlər nümayiş etdirir, nəticədə sanballı və fundamental bir monoqrafiyani elmi ictmaiyyətin ixtiyarına bəxş edir.

S.ALBALIYEV,
filologiya üzrə fəlsəfə doktoru

